

DEVİANT DAVRANIŞIN NÖVLƏRİNİN ELMİ TƏSNİFATI

Turac Abdullayeva,
fəlsəfə doktoru programı üzrə doktorant
Bakı Dövlət Universiteti
E-mail: turac.a13@gmail.com

Rəyçilər: prof. L.N. Qasımovan,
dos. N.B. İmamverdiyevan

Açar sözlər: deviant davranış, davranış pozğunluğu, dezadaptasiya, zərərlə vərdiş, emosional pozuntu, destruktiv davranış, autodestruktiv (özüñə zərər verən) davranış, asılılıq

Ключевые слова: девиантное поведение, поведенческие расстройства, дезадаптация, плохая привычка, эмоциональное нарушение, деструктивное поведение, ауто-деструктивное (санаторно-разрушительное) поведение, зависимость

Key words: deviant behavior, behavioral disorder, disadaptation, bad habit, emotional violation, destructive behavior, self-destructive behavior, dependence

Müxtəlif xalqların, millətlərin özünəməxsus mentaliteti, düşüncə tərzi, əxlaqi, mədəni dəyərləri, adət-ənənələri, hər kəs tərəfindən qəbul edilən davranış qaydaları, normaları mövcuddur. Lakin yaşadığımız cəmiyyətdə elə insanlara da rast gəlirik ki, onlar uzun müddət ərzində formallaşdır, bəşəriyyət tərəfindən qəbul edilən, yaddaşlara həkk olunmuş hərəkət və davranış sistemini pozaraq ondan uzaqlaşır. Sağlam psixika, mədəniyyət, əxlaq, hüquq normaları kimi qəbul etdiyimiz bu normaların pozulmalarına əsaslanan davranış "deviant davranış" adlanır.

Deviantologiyanın əsas anlayışları haqqında fikirlər olduqca müxtəlifdir. Xarici və yerli ədəbiyyatlarda "deviant davranış" anlayışı ilə yanaşı "deviasiya" (kənarlaşma), "deviantlıq", "patologiya" "davraniş sapmaları" (məsolən, Lapne M. Davranış sapmalarının kriminologiya və sosiologiyası Helsinki, 1994), "asosial" və ya "antisosial davranış" terminləri ilə də rastlaşa bilərik. Psixologiyada bu "məhrum olma", "təhrif etmə" və s. terminlər ilə tamamlanır. Bu günə qədər deviantologiyada ən geniş yayılmış termin "deviant davranış" terminidir [2, 5].

Deviant və ya sapqın davranış hər zaman insanın hərəkətləri ilə cəmiyyətdə geniş yayılmış fəaliyyət növləri və ya dəyərlər toplusu, qaydalar, normalar, davranış stereotipləri, gözləntilər və quruluş arasındaki uyğunsuzluqlarla əlaqəli olur. Bu yalnız rəsmi (hüquqi) və ya qeyri-rəsmi (əxlaq, adət, ənənə, dəb) normaların pozulması deyil, həmçinin həmin cəmiyyətdə, mühitdə, qrupda qəbul edilənlərə uyğun gəlməyən deviant həyat tərzi, deviant davranış tərzidir.

Tədqiqatçıların davranış pozğunluqlarının sistemləşdirilməsindəki çoxsaylı cəhdləri hələ də vahid təsnifatın yaradılmasına gətirib çıxarmayıb. Çətinliklər bir neçə səbəblə izah edilə bilər. Birincisi, deviant sosiologiyası və sosial nəzarət – nisbotən gənc elm, inkişafda olan konseptual aparatdır. Müəlliflər D. Dovries və P. Rok 1998-ci ildə nəşr edilmiş "Deviantlığın başa düşülməsi. Cinayət və qayda pozuntularının sosiologiyasına böldəci" adlı kitablarında qeyd edirlər ki, deviant sosiologiyası son on illikdə inkişaf edib. Onların fikrincə yalnız XX əsrin 90-cı illərində deviant sosiologiyası "normal elmə" bənzəməyə başlayıb. İkinci, hətta qədim elmlərdə belə tez-tez anlayışlar və onların mənənləri ilə bağlı mübahisələr əsrlər boyu davam edir. Üçüncüsü, sosial fenomenlərin həddən artıq müraciətliyi, dəyişkənliyi, çoxformallılığı onların sosial reallıq tərəfinin "qavranılması" asanlaşdırır. Nəhayət dördüncüsü, prinsip etibarı ilə heç bir anlayış "yeganə düz" və "sonuncu" ola bilməz [2].

Necə ki, deviantologiyanın əsas anlayışları haqqında fikirlər müxtəlifdir, eləcə də, davranış pozğunluqlarının təsnifatı bir o qədər dəyişkəndir. Davranış pozğunluqlarının təsnifatında başlıca olaraq üç əsas yanaşmanı fərqləndirmək olar: *sosial-hüquqi, psixoloji və tibbi (klinik)*.

Sosial-hüquqi yanaşma öz növbəsində iki istiqamətə - sosioloji və hüquqi istiqamətlərə bölünür. Sosiologiya deviant davranışa sosial hadisə kimi baxır və bu hadisəni bir neçə əsasa görə qruplaşdırır:

- miqyasından asılı olaraq - kütləvi və individual pozğunluqlar;

Turac Abdullayeva

• nəticəsinə görə - neqativ (ziyanlı nəticələrə səbəb olan və potensial təhlükə yaradan) və pozitiv;

• subyektinə görə - konkret şəxslərin, qeyri-rəsmi qrupun (məsolən, quldur dəstəsinin fəaliyyəti), rəsmi strukturun, şərti sosial qrupun sapması (məsolən, qadın alkopolizm);

• obyektiyinə görə - iqtisadi, ev təsərrüfatı, əmlak qayda pozuntuları və s.

• müddətinə görə - birdəfəlilik və uzunmüddətlə;

• qayda pozuntusunun xarakterinə görə - cinayət, sərxoşluq (alkopolizm), narkotizm, özünəqəsd, əxlaqsız davranış, avarlıq, xuliquşluq, asılılıq (başqasının hesabına yaşama), rüşvət-xorluq, bürokratizm (süründürməçilik), terrorizm, rasizm (ırqçılık), soyırımı, destruktiv (dağınıcı) ayınlar [4, 29-30].

Hüquqi istiqamətdə "deviant davranış" adı altında hüquq normalarına zidd olan və cəza ilə qadağan olunan davranışlar başa düşülür. Fərdin hərəkətinin hüquqi qiymətləndirilməsinin aparıcı meyari onun ictimai təhlükəlilik ölçüsüdür. Hərəkətin ictimai təhlükəliliyi xarakter və səviyyəsinə görə cinayət, inzibati və mülki hüquq pozmalar və intizam məsuliyyətinə bölünür. Zaman ödüklərə dəyişən zamana müvafiq olaraq hüquq pozmalarının müxtəlif, yeni formaları meydana gəlir. Məsolən, reket, mütəşəkkil cinayətkarlıq, maliyyə piramidaları, xakkerlik. Bu da öz növbəsində qanunvericiliyə daima düzəlişlər edilməsi zərurətini yaradır. Cinayət hüquq pozmalarının istər ictimai təhlükəlilik dərəcəsinə görə, istərsə də hərəkətin xarakterinə görə olan bölgülərinə diqqət yetirsək görərik ki, cinayət məcəlləsi və mülki məcəllə hüquq nöqtəyi-nəzərindən deviant davranışın müxtəlif formalarının təsnifatına malikdir.

Pedaqoqlar bu təsnifata, deviant davranışa pedaqoji yanaşmamı da əlavə edir. Pedaqoji yanaşmada "deviant davranış" anlayışı çox vaxt "dezadaptasiya" anlayışı ilə eyniləşdirilir. Məktəbə uyğunlaşmama öz strukturunda müvəffəqiyətsizlik, yaşıdları ilə qarşılıqlı münasibətlərin pozulması, emosional pozuntular kimi bir sıra təzahür formalarını birləşdirir. Davranış pozğunluqlarının ən geniş yayılmış növlərinə intizam qaydalarının pozulması, üzrəsüz dərsdən qalmaq, hiperaktiv davranış, aqressiv davranış, deyilənlərin ziddinə getmək, sıqaret çəkmək, xuliquşluq, oğurluq və yalanlılığı nümunə göstərmək olar.

Orta məktəb yaşlı yeniyetmələr arasında sosial dezadaptasiyanın psixoaktiv maddələrə müntəzəm tələbat (alkopol, narkotika), avarlıq, cinayətkarlıq və s. əlamətləri daha geniş yayılıb. Lakin son illərdə Latin Amerikası seriallarından (eləcə də, türk seriallarından), kompüter oyunlarından, dini təriqətlərdən asılılıqla əlaqədar olaraq məktəblilərin deviant davranışının yeni formaları da yaranmışdır.

Daha erkən yaş dövründə, məktəbəqədər yaşlıarda deviant davranışın növləri ilə əlaqədar məsələ daha qarşıqdır. Ümumiyyətlə uşağın bu "qeyri-müştəqil" inkişaf dövründə deviant davranışdan danışmaq olarmı? Aparıcı pedaqoq və psixoloqlar balaca uşaqların barmaq sormaq, dırnaqlarını yemək kimi zarərli vərdişlərini, uşağın yeməkdən imtina etməsini, itaatsizliyini, aqressiv hərəkətlərini, hiperaktiv davranışlı neqativ davranış təzahürlerindən hesab edirlər.

Deviant davranışın növlərinin psixoloji təsnifatı. Psixoloji yanaşma şəxsin deviant davranışının ayrı-ayrı növlərinin sosial-psixoloji fərqlərinin seçilməsinə əsaslanır. Psixoloji təsnifatın əsasında bir sıra meyarlar durur:

qayda pozuntusunun növləri;

davranışın psixoloji sababləri və onun motivasiyası;

davranışın nəticələri və bu nəticələrin sabəb olduğu zərər;

davranışın fərdi-üslub xarakteri.

Psixoloji yanaşma çörçivəsində deviant davranışın müxtəlif tipologiyasından istifadə edilir. Əksər müəlliflər, məsolən, Y.A. Kleyberq deviant davranışın 3 əsas qrupunu fərqləndirir: neqativ (məsolən, narkotik maddələrin istifadəsi), pozitiv (məsolən, sosial iş, yaradıcılıq), sosial neytral (məsolən, diləncilik) [1, 50].

Deviant davranışın növlərinin elmi təsnifatı

Səxsin deviant davranışının növlərinin sistemləşdirilməsinin daha dolğun və maraqlı variantlarından birini Ç.P. Korolenko və T.A. Donskix təklif edir. Müəlliflər bütün deviant davranışları iki böyük qrupa ayırlar: qeyri-standart və destruktiv davranışlar. Qeyri-standart davranışlar sosial stereotiplərdən kənara çıxaraq yeni düşüncə, fikir, fəaliyyət forması ala bilir. Bu forma konkret tarixi şəraitdə qəbul edilmiş normalardan fərqli olaraq aktivlik tələb edir və cəmiyyətin progressiv inkişafında müsbət rol oynayır. Qeyri-standart davranışa yenilikçinin, inqilabçının, müxalifətinin, hər hansı bilik sahəsində ixtiraçının fəaliyyəti misal ola bilər. Bu qrup ciddi mənada deviant davranış hesab edilə bilməz.

Destruktiv (dağıdıcı) davranışın tipologiyası öz məqsədlərinə uyğun olaraq xarici və daxili olur.

Xarici destruktiv davranışa asılılıq və anti-sosial davranış aiddir. Asılı davranış dedikdə, realhədan qaçmaq və arzu olunan emosiyaları almaq üçün hansısa maddədən və xüsusi fəaliyyətdən istifadə etmə başa düşür. Anti-sosial davranış isə qeyri-qanuni, cəmiyyətə zidd və əxlaqsız hərəkətlərlə mövcud qanunları və digər insanların hüquqlarını pozan fəaliyyətdir.

Müəlliflər Ç.P. Korolenko və T.A. Donskix *daxili destruktiv* davranış qrupuna intihar, konformist (ənənəvi idarəetmə tərəfdarı, inqilab əleyhdarı olan şəxs), narsistik (insanın özünü möhtəşəmliyinə inanması konsepsiysi, başqalarının dördüncü yanma hissini kifayət qədər olmaması), fanatik və autistik davranışlı aid edirlər. İntihar davranışı - özünəqəsd riskinin artması ilə xarakterizə olunur. Konformist - şəxsiyyətin yoxsullaşması, bütün diqqətin xarici avtoritetə yönəldilməsidir. Narsist - özünün böyüklüyü hissi ilə idarə olunmadır. Fanatiklik - hər hansı bir ideyaya, fikrə kor-koranə bağlılıq. Autistik davranış - insanlardan və onu əhatə edən mühitdən ayrılmak, dünyani öz fantaziyaları ilə doldurmaqdır [4, 32].

Destruktiv davranışın bütün sadalanan formaları deviant davranışın həyat keyfiyyətinin pislaşması, özünütəngidin azalması, təhrif edilmiş qavrama, nə baş verdiyini yanlış dərk etmə, aşağı özünüqiyəmləndirmə, emosional pozuntular kimi meyarlarına cavab verir. Bütün bu meyarlar son nəticədə şəxsiyyətin dezadaptasiyasına götürib çıxarır.

Uşaq yaşlarında, 5-12 yaşadək, anti-sosial (qanunupozan) davranışın geniş yayılmış formalarına balaca uşaqlarla və yaşıdları ilə münasibətdə güc tətbiq etmək, heyvanlarla qəddar rəftar, oğurluq, kiçik xüliqanlıq, əmlaka ziyan vurmaq, korlamaq, yandırmaq aiddir. Yeniyetmələrdə anti-sosial davranış özünüxüliq, oğurluq, soyğunçuluq, vandalizm, fiziki zorakılıq, narkotik ticarəti kimi formalarda göstərir.

Uşaqlarda tez-tez rast gəlinən asosial (cəmiyyətə zidd) davranışlara evdən qaçma, aqressiv hərəkətlər, dərsdən qaçma, acidillilik, yalanlılıq, oğurluq, diləncilik aiddir. Yeniyetməlik dövründə geniş yayılmış asosial davranışlara isə bunlarla yanaşı küçələrdə yaşama, təhsildən imtina etmə, qraffiti (ədəbsiz divar yazıları və şəkilləri), hədənə yazı yazmaq da daxildir. Asosial davranışları digər deviant davranışlardan fərqləndirən cəhət onun madəniyyətin və vaxt amilinin təsirinə daha çox inərəf qalmasıdır.

Yeniyetməlik dövründə geniş yayılmış autodestruktiv (özüñə zərər verən) davranışlara narkotik maddələrdən asılılıq, kompüterdən asılılıq, qıdanın asılılıq, intihar aiddir. Uşaq yaşlarında siqaret çəkmə, toksikomaniya yer tutsa da ümumilikdə bu yaş dövründə belə davranışlara az rast gəlinir.

Dəvətli pozğunluqlarının tibbi təsnifatı. Deviant davranışın bəzi növləri xəstəliyin normal hədlərini aşa və tibbi tədqiqin predmetinə çevrilə bilər. Davranış pozğunluqlarının tibbi təsnifatı psixopatoloji və yaş meyarlarına əsaslanır.

Tibbi yanaşmaya görə davranış pozğunluğu yalnız o vaxt təyin edilir ki, o digər pozğunluqların, məsələn, şəxsiyyətin antisosial pozğunluğu, şizofreniya, maniakal epizod, hiperkinetik pozulmalar, depressiv epizod, emosional pozğunluqların əlamətlərinə cavab verməsin.

Turac Abdullayeva

M. Ratter uşaq yaşlarında mövcud olan davranış pozğunluğunu 2 əsas yarımqrupa böldür: *antisosial davranışın sosiallaşmış formaları və sosiallaşmamış aqressiv davranış* [3, 280].

Birinci yarımqrupa daxil olan uşaqlar və gənclər antisosial qrupa yaxşı uyğunlaşırlar, emosional pozğunluqların əlamətlərini göstərirler və qrupda antisosial davranışlar edirlər.

Sosiallaşmamış aqressiv davranışın nümayəndələri isə əksinə yaxın ətrafi ilə - digər uşaqlarla və ailəsi ilə pis münasibətlərdə olurlar. Onlar üçün ədəvət, neqativizm, qəzəb, kobudluq və qısaçılıq səciyyəvidir.

Psixoloji və tibbi təsnifata diqqət yetirdikdə görürük ki, onlar bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayırlar.

Məqalənin elmi yeniliyi. Məqalədə "deviant davranış" anlayışına verilən çoxsaylı təsnifatlar təhlil edilmişdir. Bu təsnifatların içərisində daha çox uşaq və yeniyetmələrin deviant davranışının təsnifatına diqqət çəkilmişdir.

Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalə ilə tanış olan tələbələr, magistrantlar, doktorantlar, tədqiqatçılar, eləcə də valideylər uşaq və yeniyetmələrdə mövcud olan neqativ davranışların deviant davranışın hansı növünə aid olduğunu dair ətraflı məlumat əldə edə bilərlər.

ƏDƏBİYYAT

1. Клейберг Ю.А. Психология девиантного поведения: Учеб. пособие для вузов. М., 2001.
2. Глинский Я.И. Девиантология: социология преступности, наркотизма, проституции, самоубийств и других «отклонений». СПб.: Юридический центр Пресс , 2004.
3. Раммер М. Помощь трудным детям. М.: Прогресс. 1987.
4. Змановская Е.В. Девиантология (Психология отклоняющегося поведения): Учеб. пособие для студ. высш. учеб. заведений. М.: Издательский центр « Академия», 2003.

Т.А. Абдуллаева

НАУЧНАЯ КЛАССИФИКАЦИЯ ТИПОВ ДЕВИАНТНОГО ПОВЕДЕНИЯ

РЕЗЮМЕ

В статье было обращено внимание на три основных подхода - социально-правовое, психологическое и медицинское. Автор статьи дал подробную информацию о всех трех подходах. В статье были выделены наиболее распространенные виды социальной дезадаптации среди школьников подросткового возраста. Также было отмечено, что некоторое поведение несовершеннолетних детей выражает себя проявлением девиантного поведения.

T.A. Abdullayeva SCIENTIFIC CLASSIFICATION OF THE TYPES OF DEVIANT BEHAVIOR SUMMARY

In the article attention was drawn to three main approaches – social-legal, psychological and medical (clinical) approaches, which selected by researchers in classification of deviant behavior. Detailed information regarding all three approaches was given here. The most common types of social maladjustment among school aged adolescent were emphasized. Also was noted that some behavior of under age children express itself manifestation of deviant behavior.

Redaksiyaya daxil olub: 22.04.2016